

**Bu** həyata gəlmişimiz, gedişimiz əlimizdə olmasa da, bizə ayrılan ömür payını dəyərli, mənali etmək insanın özündən asılıdır. Ömür dolanbaclarını bir nəfəsə ötüb keçənlər də olur, arxa-yə dönüb boylananlar, yaşadıqlarını saf-çürük edənlər də. Məqsədə doğru getmək üçünse bu, əsas şərtidir. Əzab-əziyyət yaşamış bir kənd uşağının sınaqlardan çıxıb ayaq üstə dik durması, həyatda öz yerini müəyyənləşdirməsi də elə düşünülərək verilən qərarların nəticəsidir. Və bir də zəhmətin... O da elə bu zəhmətin, əməyin sayəsində seçdiyi peşəni ucaltmış, ucalmışdı...

Başqalarından heç nə ilə seçiləməyen sadə kəndli ailəsində doğulub böyümüştü. Zəngibasar rayonunun Zəngilər kəndi İrəvanın 10-12 kilometriyində yerləşsə də, burada əsasən azərbaycanlılar məskunlaşmışdı. Əhali əkinçiliklə məşğul idi.


Maqsud Qasımov 1932-ci il noyabr ayının 21-də bu kənddə dünyaya gelmişdi. Atası Səfər Nəcəfdə ali ruhani təhsili almış, axund adı, "şeyx" rütbəsi ilə geri dönmüşdü. O, yeni doğulanların ve evlənənlərin qeydiyyatını aparır və bu işlərlə bağlı olan ayınların icrasında iştirak edirdi. Onun təşəbbüsü ilə kənddə iki məscid tikilmişdi. Xeyrxiyələrinə, canıyananlığının, ağıllı məsləhətlərinə görə ona hörmətlə yanaşardılar. Əhali arasında böyük nüfuzu vardı. 320 hektarlıq torpaq sahəsini qohumları, yaxınları ilə birgə idarə edir, burada meyvə bağı salır, pambıqçılığıla məşğul olur, bostan bitkileri becərir, yaxşı gəlir götürürdü. Kollektivleşmə dövründə isə öz şəxsi təsərrüfatını dövlətə təhvil vermişdi.

Kolxozaşma dövrünün ilk illərində axund Səfərin dini fəaliyyətini heç nə məhdudlaşdırırmırdı. 30-cu illərin ikinci yarısında isə vəziyyət dəyişmişdi, onun evlərə gedib dini ibadətlər keçirməsi yasaq edilmiş, məscidlər bağlanmışdı. Səfər kişi yalnız kəbinərin, ölüm və doğum tarixlərinin qeydiyyatını aparırdı. Ərəb, fars dillərini mükəmməl bildiyi üçün vaxtını İrəvandan, İraqdan gətirdiyi dini kitabları oxumaqla keçirirdi.

Ancaq vəziyyət heç də düzəlmir, hadisələr gerginləşməye doğru gedirdi. Onu tez-tez gah kənd sovetinə, gah rayonun əlaqədar təşkilatlarına çağırır, sorğu-sual edirdilər, bəzən bu tədbirlərə şahidlər də dəvət olunurdu. Son vaxtlar özünün kolxoza bağışlaşlığı, minbir əziyyətlə ekin-bəcərdiyi meyvə bağına, bostana gözətçilik edən Səfər kişini gözü götürməyənlərin sayı daha çox artmışdı. Ermənilər insanların ona inamına, etimadına qısqanlıqla yanaşır və onu aradan götürmək üçün yollar axtarırlıdılardı.

1941-ci ilin iyun ayı idti, ikinci Çahan savaşına az qalırıldı. Bir gün yənə evlərinə "yoxlama" gəldi, çox sorğu-sualdan sonra Səfər kişi şöbəyə aparıldı və bir daha geri dönmədi... Beləcə, yeddi qız və iki oğlan uşağı

yə-işləyə rayon mərkəzində yerləşən orta məktəbdə təhsilini davam etdirirdi. O, 1949-cu ildə orta məktəbi başa vurub 1950-ci ildə N.Nerimanov adına Azərbaycan Dövlət Tibb Institutunun sanitər-gigiyena fakültəsinə daxil oldu. Oxuya-oxuya həm də E.Əfəndiyev adına şəhər xəstəxanasında orta tibb işçisi vəzifəsində çalışırdı.



## Görkəmlı səhiyyə təşkilatçısı

analarının ümidiqəldildər. Onda ailənin sonuncu uşağı Maqsudun cəmi 9 yaşı vardi. Fiziki cəhətdən möhkəm idi, atlarla işləməyi yaxşı bacarırdı, bilirdi ki, yaşamaq üçün işləməli, anasına kömək etməlidir. Ona görə də kolxozun bağ-bostan gözətçiliyi işini tərəddüsüz öz üzərinə götürdü. Onun zəhmətlə dolu həyatı belə başladı... Maqsud müəllim öz xatirələrində deyirdi: "...Məni məsul işə qoymuşdular, kolxozun var-dövlətini qorunmalıydım. Böyük etimad idi, çünki bu işi başqa yaşıdlarına, hətta məndən böyükərə deyil, mənə tapşırımdılar. Bu inamı doğrultmalıydım və bacardıqca da doğruldurdum. Kolxozda böyükərlə bir sırada mənə də əməkgün yazılmışından necə də sevinib öyündürüm!".

Ailəsini dolandırmaq üçün hər cür zəhmət qatlaşan Maqsud hələ atasının sağlığında aldığı təhsil sayəsində az-çox yazıl-oxumaq öyrənmişdi,ancaq savadını artırmaq barədə düşünür, mühərribənin bitməsini hamı kimi, o da səbirsizliklə gözlayırdı. Nehayət, mühərribə başa çatdı. 1946-cı ilin oktyabrında həyatının sonuna qədər unutmadığı bir hadisə baş verdi. ...Bir gün onu da kolxozi yığıncağına çağırıldları: "Axi, uşağın belə toplantıda nə işi ola bilər?" - düşüncəsi ilə qatıldığı tədbirdə mühərribə illərində arxa cəbhədə fərqlənənlərə medallar verilirdi. Onları bir-bir səhnəyə çağırı, mükafatları təqdim edirdilər. Maqsud adının çəkildiyini eşidəndə duruxdu, nə edəcəyini bilmədi, yanında oturanlar: "Sənən çağırırlar", - deyəndə bir az özünə gəldi, səhnəyə doğru addımladı. Rəyasət heyətində oturanlardan biri ona yaxınlaşaraq karton kitabçanı verib əlini sıxı, sonra özünün dediyi kimi, "gün tək parlayan" iri medalı onun sinəsinə taxdı. Bu, 14 yaşlı Maqsudun əməyinə verilən ilk dəyər, mükafat idi.

Artıq vəziyyət yavaş-yavaş düzəldirdi, insanlar özlərinə gəlməyə başlamışdılar. Maqsud da kolxoza işlə-

1956-cı ildə həyatında daha bir gözlənilməz hadisə baş verir. Belə ki, o, Tibb Institutunu bitirdikdən sonra bir qrup məzunla gənc mütəxəssis kimi Tacikistana təyinat alır. Onu da deyək ki, o zaman tibb işçiləri çatışmazlığı ilə üzləşən Tacikistan rəhbərliyi Azərbaycandan yardım istəmiş və gənc həkimlər könüllülük əsasında bu ölkəyə göndərilmişdilər. Təbii ki, oradakı işin çətinliyini bilənlərin çoxu bu bölgədə boyun qaçırmışdı. Gənc Maqsudu isə heç nə qorxutmurdu.

Maqsud Qasımov 10 il, 1966-cı ilin avqustuna kimi Tacikistanın ən ucqar rayonlarının birində, əvvəl rayonun Sanitar-Epidemioloji Stansiyasının baş həkimi, sonralar rayonun səhiyyə şöbəsinin müdürü və rayon mərkəzi xəstəxanasının baş həkimi vəzifələrində işlədi. Bu illərdə həyat yoldaşı həkim-ginekoloq Kamile xanım da onunla qoşa addımladı. Qasımovlar ailəsi bu uzaq diyarada yaxşı ad qoydu. Yaxşı işləməklə yanaşı, hər ikisi elmi yardımıcılığa da vaxt ayırdı. Maqsud Qasımov işlədiyi Moskovskiy rayonunda Tacikistan Elmlər Akademiyasının Elmi-Tədqiqat Sahə Təbabət Institutunun rəhbərliyi ilə elmi axtarışlarını yekunlaşdırıb 1964-cü ildə tibb elmləri hamizədi alimlik dərəcəsi almaq üçün Alma-Ata şəhərində elmi işini uğurla müdafiə etdi.

1966-cı ildə ailə vəziyyəti əlaqədar Bakı şəhərinə köçən Maqsud Qasımov N.Nerimanov adına Azərbaycan Dövlət Tibb Institutunun ümumi gigiyena kafedrasında müəllim-assistant vəzifəsinə təyin olunur. Tibb Institutunda dərs demeklə yanaşı, Azərbaycan SSR Səhiyyə Nazirliyinin Sanitar Epidemioloji İdarəsində zəherli kimyəvi maddələrin xalq təsərrüfatında tətbiqi ilə əlaqadır əhalinin sağlamlığını mühafizəsi məsələləri üzrə baş müfəttiş, gigiyenist kimi də fəaliyyət göstərir.

1970-1980-ci illərdə Bakı şəhəri Sanitar-Epidemioloji Stansiyasının

baş həkimi, Bakının baş sanitər həkimi, 1980-ci ilin sentyabrından 1994-cü ilin yanvar ayına kimi akademik M.Ə.Mirqasimov adına Respublika Klinik Xəstəxanasının baş həkimi, 1994-cü ilin yanvarından 1997-ci ilin aprelinə kimi Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini, Sanitar Epidemioloji İdarənin rəisi, respublikanın Baş sanitər həkimi vəzifələrində çalışır.

Bu illərdə elmi-tədqiqat işlərini, pedaqoji fəaliyyətini də davam etdirir. Elmi axtarış və müşahidələrində əhalinin sağlam həyat tərzi, zəhmətkeşlərin əmək şəraiti, istirahətinin təşkili problemləri ardıcıl tədqiq edilir və respublika mətbuatında işıqlanır. 150-dən artıq elmi məqalənin, 6 monoqrafiya, 8 kitab və 6 dərsliyin müəllifi olan professor Maqsud Qasımov Xəzərin qərb sahilində Bakı aqlomerasiya əhalisinin istirahətinin təşkili məsələlərinin düzgün həll edilməsi məqsədilə Xəzər dənizi sahilərinin sanitər-iqlim xüsusiyyətlərinin öyrənilməsində bilavasitə iştirakçı olub. Və həmin mövzuda 1993-cü ilin fevralında doktorluq dissertasiyası müdafiə edib.

Səhiyyə sahəsində uzun illər göstərdiyi xidmətlərə görə, "Qırızı Əmək Bayrağı", "Xalqlar dostluğu" və "Şərəf nişanı" ordenləri, "Əmək rəşadəti" medalı, Y.Məmmədəliyev adına medal və mükafatlara layıq görülüb, fəxri fərmanlarla təltif olunub.

Həyat yoldaşı, Tibb Universitetinin mama-ginekologiya kafedrasının dosenti Kamile xanımla birgə iki qız övladı yetişdirib. Qızları Aybəniz və Xumar da ata-analarının yolunu davam etdirirlər. Hər ikisi həkimdir.

2022-ci il sentyabrın 10-da dönya-sını dəyişən Maqsud müəllim uzun, həm də dəyərli bir ömür yaşadı. Yaşasayıdı, 90 illiini qeyd edəcəkdi. Cismən aramızda olmasa da, onu tanıyanların xatirəsində əbədi yaşayacaq!

Zümrüd QURBANQIZI,  
"Respublika".